

**XX ƏSRİN 80-90-CI İLLƏRİNDƏ ŞƏKİ ƏDƏBİ MÜHİTİNDƏ  
İCTİMAİ-SİYASI LİRİKADA  
VƏTƏNPƏRVƏRLİK VƏ QARABAĞ MÖVZUSU**

Xülasə

Məqalədə “Şəbuhı” ədəbi məclisinin sıralarında yazıb-yaranan şairlərin ictimai-siyasi məzmunlu şeirlərindən söhbət açılır. Tədqiqatçı XX əsrin 80-90-ci illərində gənc nəslin vətənpərvəlik təriyəsində mühüm rol oynayan müxtəlif janrlar və məzmunlu poeziya nümunələrini təhlil cəlb edir. Vətənpərvəlik və Qarabağ mövzusu Şəki ədəbi mühitində yazıb-yaratmış Nurpaşa Hümmətovun, Mayis Salimin, Yaqub Mahirin və Məmmədiyyə Süleymanlının yaradıcılıq nümunələri əsasında diqqətə çatdırılır. Təhlil olunan bədii nümunələr ideya-siyasi məzmunundan əlavə müəlliflərin sənətkarlıq qüdrəti baxımdan da dəyərləndirilir.

**Açar sözlər:** ictimai-siyasi lirika, şeir, Qarabağ mövzusu, ədəbi mühit, vətənpərvəlik mövzusu, qoşma

**Giriş.** Məlumdur ki, istər elmi, istərsə də bədii yaradıcılığın əsas mövzusu yüksək vətəndaşlıq mövqeyində yanaşılan vətən mövzusundan keçir. XX əsrin 80-ci illərindən etibarən xalqımızın apardığı milli azadlıq mübarizəsi ilə bağlı ədəbiyyatın aparıcı mövzusu olan vətənpərvəlik ön plana çökildi. Xalqın azadlıq meyilleri, qanlı 20 Yanvar faciəsi, Qarabağ mühabibəsi və s. ictimai-siyasi hadisələr poeziyanın və nəşrin əsas mövzusuna çevrildi. Şəki ədəbi mühitində yazıb-yaranan sənətkarlar da milli poeziyamızı qeyd olunan mövzularla zənginləşdirdilər. Yaqub Mahirin, Nurpaşa Hümmətovun, Qurtuluş Süleymanlıının, Mayis Salimin və başqalarının yaradıcılığında bu mövzuya geniş yer verildi.

Poeziyamızda böyük Əliağa Vahid yadi-garı Yaqub Mahirin qələmində ictimai-siyasi notlar kəskin bədii kəsəri ilə fərqləndi. Xüsusi-la, 80-ci illərin ikinci yarısından sonra cəmiyyətdə gedən proseslər, köhnə quruluşun dağılması, respublikamızın müstəqillik əldə etməsi, torpaqlarımıza erməni təcavüzü ədəbiyyatımızın ümumi mövzusu fonunda Yaqub Mahirin də yaradıcılığında geniş poetik dillə qələmə alındı. Şairin 90-ci illərdə yazmış olduğu qoşmalarda vətənpərvəlik mövzusu üstünlük təşkil

etdi. “İstərəm” [1] adlı qoşmasında şair nəinki qələmi ilə, hətta qoca yaşında lazımsa silah götürüb düşmənlə döyüşə girmək istədiyini bildirərək yazar:

*Bu qoca çağında silah götürüb,  
Düşmənlə döyüşə girmək istərəm,  
Yurdumdan yadları qovlamaq üçün,  
Sinəmi nər kimi gərmək istərəm [1, s.24].*

Bütün poetik nümunələrdə vətənin azad, şən görmək istəyən şair inanır ki, istəmədiyimiz halda mənfur qonşularımız tərəfindən cəlb olunduğumuz müharibə sülhə qurtaracaq, Qarabağda əmin-amanlıq bərpa olunacaqdır. Sülhün bərqərar olmasını milyonlarla həmvətəni kimi, səbirsizliklə gözləyən şair “Bir gün” adlı gəraylısında yazar:

*Sülh bərqərar olacaqdır,  
Qurtaracaq dava bir gün,  
Qara bulud çəkiləcək,  
Açılaçaq hava bir gün.*

*Biçiləcək ağ sünbüllər,  
İy salacaq bağda güllər,*

Qarabağda şən bülbüllər,  
Quracaqdi yuva bir gün.

Toy olacaq yüz- yüz gəncə,  
Məhv olacaq hər işgəncə,  
Sevinəcək Baki, Gəncə,  
Şəki, Şirvan, Quba bir gün [1, s.27].

1988-ci ildən başlayaraq xalqın öz milli azadlıq və müstəqillik uğrunda mübarizəsi, nəhayət, milli müstəqillik əldə etməsi milyonlar kimi, şairi də sevindirir. Xalq ayılır, açıq və fəal mübarizəyə qoşulur, öz zalimlərini rədd edir. Belə bir hal bilirik ki, öz vəzifa kürsülərindən əl çəkmək istəməyən manqurt rəhbərlərin həyəcannına səbəb olur, onlar öz azadlığı uğrunda xalq kütlələrinin bu coşğun mübarizəsi üzündən ağır həyəcan keçirirlər. Şairin bu cür qeyrətsiz millət nümayəndələrinə qarşı qəzəbi “Bizimdir”, “Görəydim” kimi şeirlərində öz ifadəsini tapmışdır. Həmçinin 20 Yanvar şəhidlərinin qanı hesabına əldə etdiyimiz müstəqilliyimiz şairi sevindirsə də, ilk illərdə dövlət qurumlarında olan dərəbəylik, əhalinin onsuz da ağır olan vəziyyətinin aşırlaşması, millətin gələcək taleyi şairi düşündürür və respublikanı pərakəndə inkişafına görə bələdçisiz karvana bənzədərək özünün fəlsəfi anamlı “Nəhayətsiz karvan yolu” [1] adlı şeirində məyusluqla yazar:

Eh! Bu karvan hara gedir, görəsən?  
Deyəsən, naşıdır, bu yolda, naşı.  
Yüklü dəvələri lap əldən salıb,  
Hayana yol alib o karvanbaşı? [1, s.35]

Bütün vətənsevər şairlərimiz kimi, 80-ci illərdə içtimai-siyasi problem olan “bütöv vətən” arzusu N.Hümmətovun yaradıcılığında da öz əksini tapmışdır. Bu baxımdan şairin “Sual” şeiri diqqəti cəlb edir. Şair şeirdə ayrılıq həsrəti oxucusu ilə aşağıdakı kimi bölüsür:

Bir ananın balasıyıq,  
Nə vaxtadək hicr oduna,  
Yana-yana qalasıyıq?  
Şən o tayda, mən bu tayda.

Ayrı düşdük neçin, nədən?  
Dilə gəlib xəbər alır,  
Nizami də Xaqanidən.  
Şən o tayda, mən bu tayda [2, s.124].

Tədqiq olunan dövrün istedadlı qələm sahiblərindən olan Qurtuluş Süleymanının poeziyasında səlfələrinin və müasirlərinin yaradıcılığında olduğu kimi, Vətən sevgisi, onun bütövlüyü, bələnməzliyi, vətən xainlərinin lənətlənməsi mühüm yer tutur. Düşmən tapdağında inləyən Qarabağ ah-naləsi, qaćqın taleyi onun içtimai məzmunlu lirikasının özülünü təşkil edir. Şair:

Babalar məskəni, millətin bağı,  
Könlümün zirvəsi, qeyrat bayraqı,  
Ana qucağıdır, ata torpağı,  
Qəlbimdə heykəli olan Vətəndi [3, s.5]

yazaraq Vətəni tərənnümə başlayır. Şair bir bəndini nümunə kimi götirdiyimiz “Vətəndi” adlı şeirində doğma vətənin qara bir daşını da ləl-cəvahiratdan, zərdən üstün tutaraq yazar:

Qara bir daşı da min zər kimidir,  
Ölməz Koroğluya bənzər kimidir,  
Gözləri sədəfli Xəzər kimidir,  
Eşqi ürəyimə dolan Vətəndi [3, s.5].

Gözəl Qarabağ dərdi şairin kədərinin özü-lüənə çevrilir:

Qeyrətsiz var yiğir gəlhagolında,  
Çörəyə möhtacdır qız da, gəlin də,  
Gözəl Qarabağım düşmən əlində,  
Himnim, sərhədlərim, bayraqım yanır  
[4, s.33].

Şair Qarabağın düşmən tapdağından azad olunması üçün böyük arzularla yaşayır, vətəndaşları, vətənpərvər oğulları bu yolda mübarizəyə çağırır:

Talanır torpağım, yanır daşım da,  
Quruyub gözümüzə qanlı yaşılm da,  
Qeyrat istəyirəm vətəndaşından,

Düşməni dağlamaq keçir könlümdən.  
“Dəli bir ağlamaq keçir könlümdən”  
[4, s.31].

Yüksək vətənpərvərlik notları istedadlı şair Mayis Səlimin yaradıcılığında böyük coşğunluqla öz əksini tapmışdır. M.Səlimin Vətənəninə olan məhəbbəti onun ürəyinin dərinliklərindən gələn bir sevgi kimi özünü göstərir və misralarında əbədiləşir. Əbəs deyildir ki, şair ilk kitabı olan “Mən hardan bileydim” in [5] birinci bölməsini “Sənsiz gülmərəm, Vətən!” adlandıır. Diqqətlə oxuyanda şairin ən gözəl təshəbəhləri, epitetləri, qabarıq mübəaliğəni vətən şeirlərində işlətdiyini görürük.

Şair vətəndən ayrı düşməyi ən böyük dərəd sayır. Vətənsiz insanın kədərini ifadə edərək yazar:

Səndən ayrı bir ani,  
Gün nədi, il bilərəm.  
Anasını itirmiş,  
Quzu kimi mələrəm [6, s.80].

M.Səlimin yaradıcılığında Vətən mövzusu mərhələli deyil, daimi xarakterdədir. Özü de Vətən məfhəmumu şair bütöv halda götürərək yaradıcılığında Cənub mövzusuna da müəyyən yer vermişdir. Bu baxımdan şairin əsərləri sırasında “Təbriz bayatılları” adı altında üç xoysat diqqətimizi cəlb edir. Xoysatları oxuduqca “zalim fələyin hökmü” ilə bir-birindən ayrı salınmış iki qardaşın xıffətini çəkən vətənpərvər bir şairin ürək döyüntülərini eşidirsən:

Təbrizi,  
Görənmədim Təbrizi,  
Zalim fələyin hökmü,  
Gör nə ayurdı bizi [5, s.18].

Deyib-gülsəm,  
Ürəkdən qəmi silsəm,  
O gün qurban kəsərəm,  
Təbrizə gedə bilsəm [5, s.18].

Şairin “Bamsı Beyrəyə” [6, 7] adlı şeirində mənəfət qonşularımızı Yalincişa bənzədərək

Bamsı Beyrəyi onu öldürməməkdə günahlandırı:

Yalinciq yaşadı, nəslə çoxaldı,  
Nəvə-naşicəsi gör nə qədərdi!  
Uca kürsülərdən səsi ucaldı,  
Kimə söyləyəsən indi bu dərdi?

Hardandır bu qədər rəzalət, kələk,  
Qurtula bilmirik şərdən, fitnədən,  
Eh sənə nə deyim, a Bamsı Beyrək.  
Niya öldürmediñ Yalinciğı sən  
[6, s.55; 7, s.33].

Şair torpaqlarımızın bir-birinin ardınca işgal olunmasında milli birliyin olmamasını “Oxuma, büləbül” şeirində belə ifadə etmişdir:

Namusu, qeyrəti pula satanlar,  
Axırda Şuşanı satıdlar, Allah!  
Vətəni kürsübən ucuz tutanlar,  
Sinəmdə bir ocaq çatdır, Allah!  
Alişib dönmüşəm külə, oxuma,  
Oxuma, büləbül, belə oxuma

[8, s.28; 7, s.140].

Mayis Səlimin içtimai lirikasını zamanın güzgüsü adlandıra bilərik. Şair dəhşətlə 20 Yanvar faciəsini belə təsvir etmişdir:

Dərd bizi qəfil haqladı,  
Hər taraf qara bağladı,  
Yer də, göy də qan ağladı,  
Qanlı Şənbə gecəsində.

Od oğluyuq, od olurduq,  
Bu torpağa ad olurduq,  
Biz təzədən doğulurduq  
Qanlı Şənbə gecəsində [5, s.26].

Şairin bu mövzuda yazmış olduğu ən təsirli şeiri şəhid anasının dilindən yazılmış “Niyə gəlmədin?”dır [8]. Şeirdə oğul böyüdüb onun barını dərməyən, oğlunun şəhid olması ilə bağlı arzuları puç olan, gözü yolda, qulağı səsde qalan bir ananın lirik düşüncələri oxucunun ürəyini ağırdır:

*Bax, bu sırga, bu üzük,  
Hazırdır hər bir şeyim.  
Yolda qoyma gözümü,  
Gəl toyunu eyləyim...  
Qızlar hey gəlin köçür,  
Gözlərim qan-yaş tökürlər –  
niyə gəlmədin? [8, s.20].*

**Nəticə.** Ümumiyyətlə, 1980-90-cı illər Azərbaycan poeziyasında elə bir şair tapmaq mümkün deyildir ki, onun yaradıcılığında zamanın ictimai-siyasi məzmunlu aktual mövzuları bədii əksetdirmədən kənarda qalmış olsun.

## ƏDƏBİYYAT

1. Yaqub. Mahir Şəkililər: Şeirlər və satiralar. Bakı, "Qafqaz", 1998.
2. Hümmətov N. Tanrıdan diləyim: Şeirlər, poemalar, hekayə, oçerk və məqalələr / tərtib edən K.F. Adışirinov. Bakı, "Elm və təhsil", 2016.
3. Süleymanlı Q. İnsan ol. Bakı, "Avropa", 2004.
4. Süleymanlı Q. Günəşli dünyam. Bakı, "Avropa", 2003.
5. Mayıs Səlim. Men haradan bilsədim? "Mingəçevir Poliqrafiya Müəssisəsi" MMC, 1998.
6. Mayıs Səlim. Dəniz ömrü: Şeirlər. "Mingəçevir Poliqrafiya Müəssisəsi" MMC, 2005.
7. Mayıs Səlim. Qayıdaq o illər: Şeirlər. Bakı, "Elm və təhsil", 2013.
8. Mayıs Səlim. Ana dilim. "Mingəçevir Poliqrafiya Müəssisəsi" MMC, 2008.

## THE THEME OF KARABAKH AND PATRIOTISM IN SOCIAL-POLITICAL LYRICS IN SHEKI LITERARY ENVIRONMENT IN 80-90s OF THE XX CENTURY

### Summary

In the article is informed about poets of "Sabuhi" literary session in the 80-90 years of XX century. The patriotism and Karabakh theme in the Sheki literary environment is based on the creative works of Nurpasha Hummatov, Mayis Selim, Yakub Mahir and Mammadiya Suleymani. The researcher has analyzed the regularities of patriotism and Karabakh in the 80-90s of the XX century, genres of poetry as the basis for patriotic education of the younger generation. It is mentioned the poetic mastery of the authors.

**Key words:** sosial-political lyrics, poem, the theme of Karabakh, literary atmosphere, theme of patriotism, goshma

## ТЕМА КАРАБАХА И ПАТРИОТИЗМА В ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКОЙ ЛИРИКЕ ШЕКИНСКОЙ ЛИТЕРАТУРНОЙ СРЕДЫ В 80-90-е ГОДЫ XX ВЕКА

### Резюме

В статье говорится о стихотворениях общественно-политического содержания поэтов, которые жили и творили в литературном меджлисе «Сабухи». Исследователь проанализировал закономерности возникновения темы патриотизма и Карабаха в 80-90-е годы XX века в различных жанрах и в поэзии как основу патриотического воспитания молодого поколения. Тема Карабаха и патриотизма в шекинской литературной среде основана на примере творчества поэтов Нурагиши Гумбатова, Маиса Салима, Ягуба Махира и Маммадии Сулейманлы. В анализированных стихах оценивается идеино-политическое содержание, подчёркивается мастерство данных авторов.

**Ключевые слова:** общественно-политическая лирика, стихотворение, карабахская тема, литературная среда, тема патриотизма, гошма